



86 milyon hektarlıq ərazi, yeni Şərqi Türkistan torpaqlarının 42%-i ekinçilik üçün elverişlidir. Şərqi Türkistanın şimal bölgələrində əsasen, heyvandarlıq geniş yayılmışdır. Bu gün burada iri ve xırda bazarlarda olmaqla 60 milyon

40-50%-nə bərabər olan 2,19 trilyon ton kömür, qurğuşun, dəmir, mis və duz ehtiyatları toplanmışdır. Çin hökumətinin hesablamalarına görə, təxminən 4 min mədənin ümumi deyəri 5 trilyon 280 milyard yuana bərabərdir. Bunurla yanaşı, ölkədən çıxarılan 148 növ maddənin 118-i Şərqi Türkistan torpaqlarında mövcuddur. Həmçinin, bölgə-

mi kömür ehtiyatlarının 40%-ni təşkil etməkdədir. 2000-ci ilin məlumatına görə, Çin'in en zəngin mis mədənləri Şərqi Türkistan ərazisində yerləşir. İllik neft hasilatı isə 27,4 milyon ton olub 2010-cu ilde bu rəqəmin 60 milyon tona, 2020-ci ilde isə 100 milyon tona çatdırıldığı qeyd etmək lazımdır. Bu o deməkdir ki, Çin neftə olan telebatının 25%-ni bu bölgənin hesabına ödəyir. 1988-ci ilin məlumatlarına görə, Şərqi Türkistanda neft zəngin 700 km-lük ərazi mövcuddur ki, burada 800 milyon tondan artıq xam neftin olduğunu bildirilir.

**Təkcə Şərqi Türkistanın mərkəzində yerləşən Tərəf bölgəsi 10,7 milyard tondan artıq neft ehtiyatlarına malikdir. Geoloqlar tərəfindən apanlan arəşdirmalar nəticəsində burada 300 milyon ton neft və 220 milyard kubometr təbii qaz yataqlarının olduğu güman**

giltərənin müstəmləkəsi olan Hon-Konq ələ keçirdi (1997). Eyni zamanda Fujian eyaletinə Avropa və Amerikanşirkətlərini yatırıma, investisiya qoymaq məqsədi ile dəvət etdi. Özü isə ABŞ iqtisadiyyatına böyük həcmde sərmayə yatırılmış oldu. Beləliklə Çin bir tərəfdən planlı iqtisadiyyata malik kommunist dövlət olmağa davam edərək, digər tərəfdən de azad bazar iqtisadiyyatına əsaslanan qlobal rəqabətə davamlı kapitalist bir dövlətə çevrildi. Bununla Çin hökuməti kommunizm siyasetindən yararlanmaqla yüz milyonlarla insanlar üzərində hakimiyətini sert idarəciliş sistemləri əsasında qorudunu, əslində isə ideoloji və iqtisadi bir sistem olaraq mənim-səmədiyi dünyaya nümayiş etdirmiş oldu. Bazar iqtisadiyyatndakı rəqabət gəlince, Çin özüne inamı bu ölkəni önce dünya iqtisadiyya-

## Taleh Cəfərov

*ADPU-nun  
Ümumi tarix və tarixin tədrisi  
texnologiyası kafedrasının  
baş müəllimi,  
tarix üzrə fəlsəfə doktoru*

(əvvəli ötən sayımızda)

Bütövlükde Şərqi Türkistanın ərazisinin 43%-i çöllük, 40%-dan artıq isə səra dağlarla əhatələnir. Ölkənin en önemli çayları arasında Şərqi Türkistanın cənub bölgələrinin əksəriyyətini qət edərək çöllə tökülen Tarım çayı (2137 km), qərbən Qazaxistana uzanaraq Balxaş gölünə tökülen İli çayı, Şərqi Türkistanın şimal-qərbindən başlayaraq Şimal buzlu okeana tökülen Irtış çayı və Tann dağlarından başlayaraq şərqə doğru axmaqla Balxaş gölünə tökülen Qaraşar çaylarının adlarını qeyd etmək lazımdır. Əhalinin əksəriyyəti ölkənin 4,5%-lik hissəsinə düşən su qaynaqlarının yaxınlığında, vadilərdə və dağ ətəklərində məskunlaşmışdır. Xüsusi əhali əsasən, iki hövzədə -cənubda Tanrı hövzəsi (530 min kv. km) və şimalda Cunqariya hövzəsində (304,200 kv. km) daha çox məskunlaşmışdır. Ölkəni şimal və cənub olaraq iki hissəyə bölən Tanrı dağları Şərqi Türkistanın mərkəzində yerləşir. Şərqi Türkistan şimalda Rusiya Federasiyası, şimal-şərqi Mongolustan, qərbən Qazaxistana, Qırğızistan, Pakistan, Öfqanistan, Tacikistan, cənubda Tibet və Hindistan, şərqi Çin ilə həmsərhəddir.

Şərqi Türkistan iqtisadiyyatı, əsasən, kənd təsərrüfatına əsaslanır. Bölgədə denli bitkilərlər (buğda, arpa) yanaşı, texniki bitkilər (pambıq, qarğıdalı) də yetişdirilir. Şərqi Türkistan Çin'in ehtiyac duyduğu illik kənd təsərrüfatı məhsullarının 1/3-ini daxili imkanları hesabına ödəyir. 2006-ci ildə Şərqi Türkistanın taxıl istehsalı rekord həddə, 950 min tona çatdırılmışdır. Bu da Çin'in daxili bazarlarının taxila olan ehtiyacının əhəmiyyətli bir hissəsini təmin edir. Şərqi Türkistan eyni zamanda Çin'in en böyük pambıq istehsalçılarından biridir. Pambıq istehsalının həcmi 2 milyon 180 min tonu aşmaqla Çin'in ümumi pambıq istehsalının 35%-ini təşkil etməkdədir. Ancaq pambıqın 90%-i Çin'in daxili bazarlarını təmin etməkdədir. Beləliklə,

# Şərqi Türkistan Türklerinin milli-azadlıq mübarizəsi (XIX-XX əsrlər)



de 12 trilyon tondan artıq yüksək saflıqda olan uran yataqlarını mövcuddur ki, bu da Çin'in atom istehsalının əsasını təşkil edir.

Cinli geoloqlar tərəfindən apanlan 17 illik arəşdirmalardan sonra, Şərqi Türkistanın İli hövzəsində 10 min tondan artıquran yataqları kəşf edildi. Qeyd edək ki, bölgənin qızıl ehtiyatları 19 milyon tondan artıq olub 56 mədəndən çi-

edilir. Şərqi Türkistan eyni zamanda Çin'in en böyük təbii qaz istehsal edən bölgəsidir. Son arəşdirmalara görə, Şərqi Türkistanın təbii qaz ehtiyatları 1 trilyon 400 milyard kubometr olmaqla Çin'in 30 illik ehtiyacını ödəmək güclündədir. Bir çox alım və tədqiqləçilər Şərqi Türkistanı həcmi məlum olmayan neft və təbii qaz ehtiyatlarına görə Çin iqtisadiyyatının

tında, sonra da dünya siyasetində hegemon olmasına imkan yaradacaqdır.

XX əsrin 90-ci illərində etibarən Çin hökuməti "Şərqi Türkistanın fəthi" kompaniyasına başlamış, bu məqsədə 200 milyon çinlini bu özlərə köçürtməyi planlaşdırır. Bu məqsədə hökumət bir səra sərt qaydalar tətbiq edərək bölgənin etnik mənzəresini öz xeyrinə dəyişməyə çalışır. Bu qaydaların bəzilərini aşağıdakı şəkildə qruplaşdırmağa olar:

1. Gənc qızların köçə məcbur edilməsi və bölgədə bu durumun səbəb olduğu qadın kişi əhalisi arasındaki fərq;

2. Qarışiq nigahların qurulması təşviq etmek;

3. Qəsb edilən haqqlarını tələb edənlərin cəzalandırılması;

4. Doğumun aşağı salınması, qadınlar arasında sonsuzluq hallarının artırılması;

5. Yüz minlərlə qadının Çindəki əxlaqsızlıq yuvalarına sürükləndirilmesi;

6. Çinli tələbələr, uzmanlar, texniki işçilərin Şərqi Türkistana köçürülməsi;

7. Məhkum edilən çinlilərin Şərqi Türkistanda qurulan həbsxana və islah düşərgələrinə göndərilmesi.

**Çin hökuməti sərbəst buraxıldıdan sonra məhkumları Şərqi Türkistan torpaqlarında məcburi şəkildə yerləşdirməkdə isralırdı.**

**Şərqi Türkistan iqtisadiyyatı, əsasən, kənd təsərrüfatına əsaslanır. Bölgədə dənli bitkilərlər (buğda, arpa) yanaşı, texniki bitkilər (pambıq, qarğıdalı) də yetişdirilir. Şərqi Türkistan Çin'in ehtiyac duyduğu illik kənd təsərrüfatı məhsullarının 1/3-ini daxili imkanları hesabına ödəyir. 2006-ci ildə Şərqi Türkistanın taxıl istehsalı rekord həddə, 950 min tona çatdırılmışdır. Bu da Çin'in daxili bazarlarının taxila olan ehtiyacının əhəmiyyətli bir hissəsini təmin edir. Şərqi Türkistan eyni zamanda Çin'in en böyük pambıq istehsalçılarından biridir. Pambıq istehsalının həcmi 2 milyon 180 min tonu aşmaqla Çin'in ümumi pambıq istehsalının 35%-ini təşkil etməkdədir**

1996-ci ildə Şərqi Türkistanda demoqrafik vəziyyət	
Etnik qruplar	Əhali (nəfərlə)
Uyğur	7916013
Qazax	1258521
Qırğız	160483
Özbək	13498
Çinli	6432816
Döngən	760181
Monqol	155415
Mancur	20559
Rus	9206
Şibo (Şivə)	38854
Dağur	6286
Tacik	38000
<b>Cəmi:</b>	<b>16.892.900</b>

sullarının 1/3-ini daxili imkanları hesabına ödəyir. 2006-ci ildə Şərqi Türkistanda taxıl istehsalı rekord həddə, 950 min tona çatdırılmışdır. Bu da Çin'in daxili bazarlarının taxila olan ehtiyacının əhəmiyyətli bir hissəsini təmin edir. Şərqi Türkistan eyni zamanda Çin'in en böyük pambıq istehsalçılarından biridir. Pambıq istehsalının həcmi 2 milyon 180 min tonu aşmaqla Çin'in ümumi pambıq istehsalının 35%-ini təşkil etməkdədir. Ancaq pambıqın 90%-i Çin'in daxili bazarlarını təmin etməkdədir. Beləliklə,

heyvan bəslənilir. Bununla yanaşı ticarət də bölgə iqtisadiyyatının önemli bir qismini təşkil etməkdədir. Urumçi, Kaşgar və Xotan şəhərləri önemli ticarət mərkəzlərindən hesab olunur.

Şərqi Türkistan coğrafiyisətibli ehtiyatlarla zəngindir. Birləşmiş Aralıq dənli bitkilərlər (buğda, arpa) yanaşı, texniki bitkilər (pambıq, qarğıdalı) də yetişdirilir. Şərqi Türkistan Çin'in ehtiyac duyduğu illik kənd təsərrüfatı məhsullarının 1/3-ini daxili imkanları hesabına ödəyir. 2006-ci ildə Şərqi Türkistanın taxıl istehsalı rekord həddə, 950 min tona çatdırılmışdır. Bu da Çin'in daxili bazarlarının taxila olan ehtiyacının əhəmiyyətli bir hissəsini təmin edir. Şərqi Türkistan eyni zamanda Çin'in en böyük pambıq istehsalçılarından biridir. Pambıq istehsalının həcmi 2 milyon 180 min tonu aşmaqla Çin'in ümumi pambıq istehsalının 35%-ini təşkil etməkdədir

xardılmalıdır. Bu da illik olaraq her bir mədəndən orta hesabla 360 kq qızıl istehsalı deməkdir. Polad ehtiyatları isə 6,5-8,2 milyard ton aralığında olmaqla Çin'in ümumi ehtiyatlarının 1/3-inə bərabərdir. Şərqi Türkistanın kömür ehtiyatları 2 trilyon ton olmaqla Çin'in ümumi

"onurğa sütunu" və ya "XXI əsrin Küveyti" adlandırılmalıdır.

SSRİ-nin süqutundan sonra Çin "kapitalist sosializm" formulu adı ilə sürükli şəkildə dünya iqtisadiyyatına daxil oldu. Çin bu formul sayesinde gələcək 50 il ərzində iqtisadiyyatını qorumaq şərti ilə in-

gələcək 50 il ərzində iqtisadiyyatını qorumaq şərti ilə in-

(ardı gələn sayımızda)